

Texniki göstəricilər

Rəngi	ağ
İstifadə temperaturu	+5° C – +30° C
Tətbiq qalınlığı: • minimum • maksimum	10 mm 35 mm
İstifadə müddəti	130-140 dəqiqə
Donma (bərkimə) müddəti	280-300 dəqiqə
Su / gips nisbəti	6,0-6,5 litr su/10 kq gips
Quruma müddəti	təqribən 3-4 gün
Möhkəmlilik həddi: • əyilmədə • sıxılmada	2,2 MPa 4,5 MPa
• Quru halda məhsulun tökmə sıxlığı • İstifadəyə hazır məhlulun sıxlığı	0,71 kq/ litr 1,62 kq/ litr
Səthin möhkəmliliyi	55 Shore D
Qablaşdırma	30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilenden ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

AĞDAĞ MONOMATİK makina suvağında istifadə zamanı 1 m² sahədə minimum 10 mm qalınlıq üçün sərfiyyat 9 kq-dır. 1 kisə AĞDAĞ MONOMATİK makina suvağı (30 kq-lıq) təxminən 3 m² hamar səth almaq üçün kifayət edər.

Saxlama müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

- istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
- məhsula sudan başqa heç bir əlavə maddə qatmayın;

- yuxarıdakı göstəricilər +23°C±2°C temperatur və 50%±5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafı bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

AĞDAĞ® DİREK

GIPS VƏ PERLİT ƏSASLI ASTAR SUVAĞI

Mala ilə vurulur

Məhsul haqqında

Gips əsaslı AĞDAĞ Direk astar suvağı məhsulun istifadə imkanlarını artıran qatqlarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən qənaətcil, universal suvaq qarışığıdır.

AZS 052 (TS 6433) standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

- sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket (kərpic şəklində preslənmiş kömür, torf, filiz), beton və qazbetonla hörülmüş divarların və tavanların suvaq malası vasitəsilə yüksək keyfiyyətlə suvanmasında istifadə olunur.

Üstünlükləri

- böyük həcmli səthlərdə istifadə zamanı təmir daha ucuz və tez başa gəlir;
- eyni zamanda ustanın işini yüngülləşdirir və vaxta qənaət olunur;
- rahat işlənir, çatlamır, otaqlar nəfəs alır;
- işləmə zamanı ustaya xüsusi zövq verir;
- ekoloji cəhətdən faydalıdır;
- PVA qatılmaz;
- sement və qum əsaslı suvaqlarla



müqayisədə tikililərin yükünü azaldır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və səth yapışmağa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. AĞDAĞ DİREK astar suvağının hazırlanacağı qablar təmiz olmalıdır. İsti havada künclərdə qırılmaların olmaması və künclərin düz və dəqiq olmasından ötrü divar küncələrinə xüsusi "künc profilləri" (köşə profili) yerləşdirilməlidir. Müxtəlif materialların birləşdiyi və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (suvaq filesi) vurulur. Əgər səth qalıbdan çıxan beton kimi hamardırsa, onu nahamar etməkdən ötrü səthi baltalamaq və s. kimi köhnə və kустar metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə qopma hallarının olmaması üçün belə səthləri giritili-çixıntılı etməkdən ötrü təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaranan **PARAKONTAKT** məhsulu və ya digər oxşar məhsul suvaq vurulmazdan ən azı 24 saat əvvəl səthə çəkilməlidir. Metal səthlərə AĞDAĞ DİREK astar vurulmamışdan öncə səth antipas məhlulu ilə paslanmadan qorunmalıdır.